



Xorxe Luis Borges

Şərqi xalqlarının tarixində en mühüm hadisə Şərqi keşf edilməsidir. Əslində, buna Şərqdə yerləşən fars dövlətinin yunan tarixinin rolinin şəkildə dərk edilmiş demək daha doğru olar. Bundan başqa, (nəhəng, sabit, durğun, möhtəşəm) Şərqi dərk edilməsində digər mühüm məqamlar da var, onlardan bir neçəsini qeyd edəcəm. Mənə, uşaqlıqdan bəri çox sevdiyim mövzuya müraciət etməkdə haqlıyam. Yeni "Min bir gecə kitabı"na və ya ingilis variantında oxuduğum kimi "The Arabian Nights" (Ərəb gecələri - X.N.). Onun bu cür adlanması da əsrarəngiz təsir bağışlayır, amma "Min bir gecə" qədər gözəl deyil.

Mən Heredotun doqquz kitabı yada salmaq istədim, onlarda uzaq Misirin keşfi təsvir edilib. Mən "uzaq" deyirəm, çünkü həmin dönmədə məkan zamanla ölüldür, səyahətlər isə təhlükeli idi. Yunanlar üçün Misir dünyası nəhəng ölçülü və sırlı idi.

Sonra "Şərq" və "Şərb" sözlərini nəzərdən keçirək - onlara təyinat vermək mümkündür, onlar real bir şeylərdirmi? Avgustin Blajenninin (Avgustin Avrelius, 354-430) Qərbi Xristianlığının böyük ilahiyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası - X.N.) zaman haqqında dediklərini onlara aid etmək olar: "Zaman nədir? Bu sual məndən soruşulmadığı vaxt cavabı bilirəm, soruşulduğda isə bilmirəm". Onların anlayışı ilə barışmağa çalışaq.

İskəndərin mübarizələrinə, müharibələrə nə müraciət edək - Fars diyarını feth etmiş, Hindistani əldə etməyə müvəffəq olmuş və güman edildiyinə görə Vavilonada vəfat etmiş İskəndər. Şərqli bu ilk toqquşma İskəndər o qədər güclü təsir göstərmidi ki, o, farslara müraciət etmişdi. Farslar onu - hətta yuxuda bele qılıncdan və "İllada"dan ayrılmayan İskəndəri öz tarixlərinin bir hissəsi hesab edirlər. Biz irəlide ona qayıdaqçıq, amma indi ki, adı çökildi, bir əfsanəni yada salmaq istədim, düşünürəm ki, size maraqlı olacaq.

İskəndər otuz üç yaşında Vavilonada vəfat etmir. O, qoşunu tərk etdikdən sonra sehra və meşələrde azır. Nəhayət gözünə işq görünür, bu isə heç demə tonqal imiş. Tonqalın ətrafinı sarı bənzili, çəpəz döyüşçülər ehətə etmişdi. Onlar İskəndəri tanımalar da, bu yad adımı qəbul edirlər. Həmin, əsgər hesab edilən şəxs tamamilə naməlum diyarda döyüşür. O, əsgərdir, mühəribenin səbablarının ona dəxli yoxdur və o, hər zaman həyatla virdalaşmağa hazırlıdır. İller örür, çox şey onun yaddasından silinir. Qoşuna pul ödəniləcək gün ona verilən pullardan biri diqqətini cəlb edir. Pulu ovçunda saxlayır ve deyir: "Sən qoçasan, bax bu isə Makedoniyalı İskəndər olduğum zaman Arbel yaxınlığında qələbənin şərəfinə zərb edilməsini emr etdiyim pullardan biridir". Keçmiş cəmi birçə anlıq ona geri qayıdır, sonra isə o, yenidən monqol və ya çin muzdil əsgerine çevrilir.

Bu, yadda saxladığım uydurma ehvalat ingilis şairi Robert Greyvzə məxsusdur. Şərqi və Qərb üzərində hakimiyət İskəndəre əvvəlcədən əyan olmuşdu. İslam ölkələrində o, Qoşabuynuzlu İskəndər adıyla məşhurdur, həmin qoşa buynuz isə Şərq və Qərbə işarədir.

Nümunə üçün Şərq və Qərb arasındaki uzunmüddətli olduğu qədər həm də faciəli hesab edilən dialoqa müraciət edək. Uzaq ölkədə hazırlanmış ipəyi əlini toxunduraraq yoxlayan Genç Vergiliyi xatırlayaq. Bu, Çin ölkəsidir, onun uzaqda Şərqiñ un ucqar sərhədlərində olduğu məlumdur, məhrəban sakınları isə say etibarı ilə hədden artıq çoxdur. Vergili "Georgiklər"de (Vergiliñ didaktik poeması -

X.N.) ona tanış olmayan ehramları, imperatorların, çayaların, körpülerin, göllərin təsvir edildiyi həmin tikişsiz ipəyi yada salır.

Şərqiñ digər keşfi Plininin (Böyük Plini, e.23-79. Qədim roma yazıçısı və filosofu - X.N.) "Həqiqi tarix" möhtəşəm kitabıdır. Orada cılmlıdən behs edilir, Baktriya, Fars diyarı xatırlanır, Hindistandır, şah Pordan danışılır. Yuvenalın qırıq il bundan əvvəl oxuduğum bir şeiri var, o, bir anda yaddaşımızda tezələnir. Yuvenal uzaqlaşan yeri təyin etmək üçün deyir: "ultra Auroram et Gangem", yəni "Şəfəqin və Qanqın arxasında". Bu, kəlmələrde Şərq bizim üçün ümumiləşib. Nə bilmək olar, Yuvenal da bunu bizim kimi duyubmu? Düşünürəm ki, bəli. Şərq həmişə Qərb insanı üçün cəlbedici olmuşdur.

Tarixin gedisi izleyərkən bize qəribə hədiyyə bəxş edilir: Harun Ər-Rəşid - Saleh Harun silahdaşı Böyük Karla fil göndərir. Ola biler ki, Bağdaddan Fransaya fil göndərmək olmaz, amma bu, mühüm deyil. Bu filə inanmaq çətin olmamalıdır. Fil bədheybətdir... O, franklara və Böyük Karla olduqca qəribə görürənməli idi (Böyük Karlin "Roland haqqında nəğmə"ni oxuya bilməməsini düşünmək kədərlidir, çunki o, alman ləhcəsində danişirdi).

Fil Karla hədiyyə olaraq göndərilmişdi, "elefant" "fil" sözü də bizi Rolandin fil sümüyündən olan şeypuru - Olifanı çaldığını yada salmağa məcbur edir. Şeypurun bu cür adlanmasının səbəbi onun fil dışından hazırlan-

"Min bir gecə" kitabının ilk dəfə tərcümə edildiyi zamana qayıdaq. Bu, bütün Avropa mədəniyyəti üçün olduqca müthüm hadisədir. 1754-cü ildə Fransa nəhəng əsrin Fransası iddi. Burada ədəbi qanunları Bualo (Nikola Bualo, 1636-1711. Fransız şairi, tənqidçi, nəzəriyyəçi - X.N.) diktə edirdi. O, 1711-ci ildə vəfat etdiyi zaman bütün ritorikasının şərq axının qorxusuna qarşısında qalmasından şübhələnmirdi belə. Bualonun qayda və qadağaları ilə zəngin ritorikasını, dünsuncə kultunu, Fenelonu dediyi "Ruhun təzahürleri arasında en nadir görülməni düşüncədir" kəlamını yada salaq. Amma Bualo düşünçəni poeziyanın asasına çevirmış isteyirdi.

Biz kastil dili adlanan gözəl latin ləhcəsi ilə danişırıq, elə bu da Qərbin Şərqə nostalgiyasının, bağlılığını, bəzən herbi düşüncənin təzahüründür, axı Amerika Hindistani feth etmək cəhdini sayısında keşf edilmişdi. Biz Montesuma xalqını, Ataulluları, Katrielləri Hindistana gelib əixdiqlərini zənn edən ispanların yalnız nəticəsində səhvən hind xalqı adlandırıraq. Bugünkü mühəzirə də Şərqə Qərb arasındakı dialoğun bir hissəsidir.

"Qərb" sözünün mənşəyi məlumdur və indi bunu araşdırmağın mənası yoxdur. Bütün mədəniyyətin əsasının Yunanistandan (Roma ellinizmin davamıdır) və şərq ölkəsi İsraildən qaynaqlandığı hesab olunur. Onlar bizim qərb mədəniyyəti adlandırdığımız anlayışı yaradıblar. Şərqiñ keşfi barədə danişar-

Oriental sözü iki mənalıdır: şərq ölkələrinin şərq yaqutu və qızılı rəngli şəfəq, Məhşərde ilk sahərin qızılı rəngi.

Şərq nədir? Onu coğrafi cəhətdən təyin etmek üçün biz olduqca maraqlı təzahürle rastlaşırıq: Şərqiñ bir hissəsi Qərbdir, yunanlar və romalılar üçün Qərb hesab etdikləri isə (məsələn, Şimali Afrika) Şərqdir. Əlbəttə ki, Şərq həm də Misirdir, Israfil torpağıdır, Kiçik Asiya, Baktriya, Fars diyarı, Hindistandır. Bütün bu ölkələr ne qədər geniş əraziyə malik olsalar belə, aralarında ortaç cəhətlər o qədər azdır. Eynilə Tataristan, Çin, Yaponiya da biziñ üçün Şərqdir. Düşünürəm ki, Şərq haqqında danişarkən biz hər şəyden əvvəl islam Şərqiñ nəzərdə tuturuq, coğrafi cəhətdən isə Hindistanın şimalını.

"Min bir gecə" kitabından əldə edilən ilk təssürat budur. Burada şərqi hiss etmek mürkündür, biz bunu İsraildə duya bilmərik, amma Qranada və ya Kordovada duyarıq. Mən orada Şərqiñ varlığını hiss etsəm belə, onu təyin edə bilmirəm, bu cür şəxsi duyguları təyin etməyin gərəklə olub-olmadığı haqqında isə heç bir müləhizəm yoxdur. Bu sözdən yaranan assosiasiyları "Min bir gecə" kitabına borcluyuq. O, bizim ağlımiza gələn ilk fikirdi, biz hələ ondan sonra Marco Polo, İohan ata (orta əsrlər avropa əfsanələrinin qəhrəmanı, Şərqdə xristianların mifik şahlığıñın banisi - X.N.), qızıl balıqlar olan qum çayları haqqında xatırlayıraq. İlk növbədə isə biz

# Min bir gecə

## "Yeddi gecə" kitabından


ması idi. İndi ki, biz etimologiya haqqında danişmağa başladıq, şahmatdakı fili bildirən ispan sözü "alfil" in ərab dilində "fil" demək olduğunu, həm de marfil - fil sümüyü sözü ilə eyniköklü olmasına yada salmaq olar. Şərqə məxsus şahmat fiqurları arasında mənə üzərində adam əyleşmiş, başında qülləsi olan fil görmək nəsib olub. Qeyd edim ki, qülləyə görə bənzərlik olsa belə bu, top yox, fildir, yani alfı.

Döyüşçülər səlib yürüşlərində müxtəlif hekayelerle geri qayıdırıqlar, məsələn, şirler haqqındaki xatırələrlə. Biz Riçard the Lion-Hearted - Riçard şir üreyi adlı məşhur səlibçini tanıyırıq. Gerbe həkk olunmuş şir şərq heyvanıdır. Siyahı sonsuz ola bilmez, amma Marko Polon, onun "Şərqiñ keşfi" kitabını (kitab uzun müddət ən böyük keşf hesab edilmişdir) - genüyuların venesiyalılar üzərində qəlebə qazandıqları mübarizədən sonra yoldaşına netice etibarla diktə etdiyi həmin kitabı da yada salaq. Kitabda Şərq tarixinin və sonalar Kolricin məşhur poemasında peyda olan Xubilay xandan bəhs edilir. (Xubilay xan - 1215-1294. Mongol imperiyasının beşinci xaqanı və Yuan süləsiniñ banisi - X.N.)

XV əsrdə İskəndəriyyədə - Qoşabuynuzlu İskəndərin şəhərində silsilə nağıllar toplanmışdı. Təxmin etdiyiniz kimi bu nağılların qəribə tarixçəsi var. Əvvəlcə onlar Hindistanda, sonra Fars diyarında, sonra Kiçik Asiyada və nəhayət Qahirədə artıq ərab dilində vərəq üzərinə köçürülmüş şəkildə bir yere toplanmışdı. Bu, mehz "Min bir gecə nağılları kitabı" idi.

Mən ad üzərində dayanmaq istəyirəm. O, mənim nəzərimdə dünaydakı ən gözəl addır, mənim artıq qeyd etdiyim "Zamanla təcrübə" qədər gözəldir, həm də onlar olduqca bənzərdirler.

1754-cü ildə fransız şərqşünası Antuan Qallan tərəfindən Avropa dilinə tərcümə olunmuş ilk altı cildlik nəşr edildi. Romantizm cərəyanı zamanı Şərq bütünlükə Avropa dünsuncəsinə daxil oldu. Burada iki nəhəng adı xatırlamaq kifayətdir - şəxsiyyəti əsərlərinin üstələyən Bayron və bütün hallarda nəhəngliyini qoruyub saxlayan Hügo. Yeni tərcümələr meydana çıxır, bununla da Şərq yenidən keşf edilir. Bu proses 1890-ci illərə qədər davam edir. Ən böyük rolu isə Kiplinq oynayır: "Kim Şərqiñ harayını eşitsə, həmin harayı ebedi yadda saxlayır".



kən əbədi ixtira olan müqəddəs yazının xatırlamaq lazımdır. Tesir qarşılıqlıdır, çünkü Qərb de Şərqə tesir edir. Fransız yazıçısının "Avropanın cünləri tərəfindən keşfi" adlı kitabı mövcuddur və bu keşf də mütləq baş verməli olan real hadisədir.

Şərq Güneşin doğulduğu yerdir. Alman dilində Şərqiñ tərənnümü üçün sizə də erz etmək istədim gözlə bir adı mövcuddur: "Morganland" - "səhər yeri". Qərbin təsviri "Abendland" - "axşam yeri"dir. Şəpənqərin "Der Untergang des Abendlandes", yəni "Axşam yeriñə geri dönüş" və ya daha nəşrvari tərcümə edilərsə, "Avropanın qürubu" kitabı çoxuna tənqidir. Düşünürəm ki, "orient" (şərq) kimi gözəl sözün ilk hecasının "oro" (qızıl) sözünden ibaret olması xoşbəxt tesadüfdür. "Orient" sözündə biz "oro" sözünü hiss edirik, çünkü sübh zamanı səma qızılı rəngə boyanır. Mən Dantenin sizə məlum olan "Dolce color d'oriental zaffiro" - "Şərq yaqutunun ürəkəcan rəngi" misrasını yenidən xatırlatmaq istərdim.

İslam haqqında düşünürük. Əvvəlcə kitabın tarixini, sonra tərcümələrini nəzərdən keçirək. Kitabın mənşəyi aydın deyil. Yadına ugursuz şəkilde qotik adlandırmaq, çoxşayı nəsillərin əməyi nəticəsində ərseyə gələn kilsələr düşür. Amma əsaslı ferq var: sənətkarlar, kilsə inşaatçıları na iş gördüklerini yaxşı başa düşürdülər. "Min bir gecə" isə ekinci silsilə ondan sonra Marco Polo, İohan ata (orta əsrlər avropa əfsanələrinin qəhrəmanı, Şərqdə xristianların mifik şahlığıñın banisi - X.N.), qızıl balıqlar olan qum çayları haqqında xatırlayıraq. İlk növbədə isə Məhşərde Şərqdən daha artıq deyər verilən kitabın yaranmasında iştirak etdiyinə dair şübhəyənə minlərlə mülliətinə eşəridir.

"Min bir gecə" kitabının iki isə məşhur tərcüməsəsinin mülliətləri Leyn və Berthonun heyranlıqla sıfat getirdikləri şərqsünnəs baron Hammer Purçatalın maraqlı qeydini nəzərinizə çatdırıram. O, gecə nağılları adı almış, peşəsi gecələr nağıllı danişmaq olan şəxslərdən bəhs edir. O, gecə kehayələri adı altında yuxusuzluq yaratmaq məqsədilə insanları toplamaq adətini ilk dəfə düşünən şəxsin Makedoniyalı İskəndər olması barədə qədər qədim fars mətnini misal getirir. Çok güman ki, bular nağıllar idil. Düşünürəm ki, nağılların gözəlliyi nəslihetvari olmalarında deyil. Ezopu, eləcə də digər inədiz nağılları onların kəmədiyə və faciələri ilə təsvir etmek imkanının olması cəlb edirdi. Nəslihet sonda əlavə edildi, en əsası isə onda idil ki, canavar qızı ilə, öküz üzənqulaqla ya da şir bülbüllə səhəb edirdi.

Makedoniyalı İskəndər bu adsız nağılları dinirdi. Bu cür peşə uzun müddət mövcud olmuşdur. Leyn "Müsəir misirlilərin adet və ənənələri" kitabında qeyd edir ki, 1850-ci ilə qədər Qahirədə nağılların geniş yayılmışdırlar. Onların sayı əliyə qədər idil və əsasən də "Min bir gecə"dən kehayələr nəqəl edirdilər.

Berton və ispəncaya gözəl tərcümənin mülliəfi Kansinos-Assensin gümanına görə kehayələrin Hindistanda yaranan bir qismi Fars diyarına gedib çıxır, Fars diyarında onlar dəyişilir, zənginleşdirilir və ərəbləşdirilir, nəhayət isə Misirə qədər yayılır. Bu, XV əsrdə baş verir. İlk kitab mehz o zaman tərtib edilir, ardınca digəri - fars dilində olan "Hazar afsana" - "Min nağıl" adlanan variant meydana gelir.

*Davamı sahifə 15-də*

Əvvəli sahifə 14-da

Nağılların sayının əvvəlcə min, daha sonra min bir olmasının səbəbi nedir? Düşünürəm ki, burada iki səbəb var. Onlardan biri cüt rəqəmlərin bədbəxtlik gətirdiyi düşüncəsinə özündə daşıyan mövhamatdır (bu ki mi hallardı mövhəmat böyük önmə kəsb edir). Tek rəqəm axtarmağa başladılar və uğurlu şəkildə "bir" i əlavə etdilər. Əger toplu doqquz yüz doxsan doqquz gecədən ibarət olsayıdı biz bir gecənin çatmadığını düşünərdik. Bu cür isə əksinə hiss edirik ki, bize ucu-bucagi olmayan nesnə bəxş edilir, hele bir gecə də eləvə edilmişdir. Mətn oxuyaraq tərcümə edən fransız şərqşünas Qallandır. Biz mətnin, həmin mətnində isə Şərqiñ təsviriñ görürük. Mətnində Şərq var, cüñki biz oxuduqca özümüzü uzaq diyarda hiss edirik.

Tarixi silsilənin varlığı her kəsə məlumdur, amma ondan əvvəl şərq arasında mətbətler mövcuddur. Fars ədəbiyyatı ve ya hind fəsəfəsinin tarixi yoxdur, çin ədəbiyyatının tarixi də yoxdur, cüñki bu xalq üçün hadisələrin axışı maraqlı deyil. Ədəbiyyatın və poeziyanın əbədi olduğunu hesab edir. Mən düşünürəm ki, mahiyətən onlar haqlıdlırlar. Mən belə gelir ki, "Min bir gecə" adı (ve ya Bertonun üstünlük verdiyi kimi "Book of the Thousand nights and a night" - "Min bir gecə Kitalibi") bu gün səhər icad edilmiş olsayıdı, möhtəşəm olardı. Əger biz bu işi indi həyata keçirmiş olsaydıq, adın əsərəngiz olmasına səbəb təkcə gözel olması deyil (gözəl, yəni məsələn, Luqonesin "Bağda alaqaranlıq" əsəri kimi), həm də kitabı oxumaq istəyi yaratmasıdır.

İnsan "Min bir gecə"nin içərisində itibatmaq istəyir, o bilir ki, bu kitabın köklənərkən öz zavallı taleyini unuda, tam şəkildə arxiv-nümunələrlə (arxiv - folklor - və ədəbi əsərlərdə tez-tez təkərlənən obrazlar, süjetlər, motivlər - X.N.) zəngin, eyni zamanda individuallıqla dolu dünyaya qədəm basa bilər.

"Min bir gecə" adında kitabın sonsuz olduğunu işara edən olduqca mühməmələtlər yer alıb. Görünür, sonsuzluq haqqındaki fikir gerçəkdir, ərabələr deyir ki, "Min bir gecə"ni heç kim axıra qədər oxuya bilməz.

Mənim evimdə Bertonun tərcüməsində on yeddi cildlik var. Bilirom ki, heç vaxt onlara hamisini oxuya bilməyəcəm, amma onlarda məni bəğləyən gecələrin yer aldığı; həyatımın bədbəxtlik içərisində keçə biləcəyini, amma onda Şərqiñ "Min bir gecə"sinin əbədiyyət heqiqətinin birləşdiyi on yeddi cildliyin olduğunu bilirəm.

Mövcud olmayan, həqiqi olmayan Şərqi necə tanımaq olar? Mən "Şərqi" və "Qerb" anlayışlarının ümumiləşdirmə olduğunu, eyni zamanda heç kəsin özünü şərqli olaraq hiss etmədiyini qeyd etmişdim. Mən belə heçədən ki, insan özünün fars, indus, mələyziyalı hiss edə biler, amma şərqli əsla. Bu, heç kimin özünü latin amerikalı hiss etməməsine bənzəyir: biz özümüzü ancaq argentinalı, uruqvaylı kimi hiss edirik. Buna baxmayaraq, belə bir anlayış mövcuddur. Bəs kitab nədən bəhs edir? Hadisələr hər şeydən əvvəl ifratçılıq dünyasında personajların ya olduqca xoşbəxt və ya olduqca bədbəxt, olduqca zəngin və ya olduqca yoxsus olması ideyasi üzərində, etdikləri əməllərin izahını vermək məcburiyyəti olmayan, necə deyərlər, Tanrılar kimi məsuliyyətsiz padşahların dünyasında qurulub.

Bundan başqa xəzine ideyasına üz tutaq. Hər bir yoxsus onu tapa biler. Ovsun ideyası da olduqca vacibdir. Ovsun nədir? Ovsun fərqli səpgidə yaranan səbəbdür. Belə düşünsək ki, bize məlum olan səbəb əlaqəsindən başqa digəri də mövcuddur. Bu əlaqə təsadüfdən, üzükdən, çıraqdan asılı ola biler. Biz üzüyü və ya çıraqı itirək, cin peyda olacaq. Cin - kölədir, eyni zamanda isə bizim iradəmizlə fealiyyət göstərməsinə baxmayaraq, hər şeyə qadirdir. O, hər an peyda ola bilər.

Baliqçi və cin haqqındaki hekayəni yada salaq. Baliqçının dörd uşağı var, özü isə yoxsuldur. O, hər səhər torunu dənizə atır. Nəməlum, adını bilmediyim dəniz bizi anlaşılmaz dünyaya aparır. Baliqçının işi dənizə yaxınlaşdır toru atmaqdır. Bir dəfə səhər onu atır, üç dəfə çekir: ölü uzunqulaq, tisbağa balaları, lazımsız əşyalar çıxarırlar. O, toru yenidən atır (her dəfə də şeir deyir), tor olduqca ağırlaşır. Baliqçi düşünür ki, onun içi baliqla doludur, lakin çıxardığı ancaq Süleymanın möhürü həkk olunmuş, sarı misdən düzəldilmiş səhəng olur. Baliqçi səhəngi götürdükdə onun içərisində qatı duman qalxır. Baliqçi səhəngi satmaq barədə düşünür, bu arada isə duman səmaya çatır və qatılışaraq cina çevrilir.

Cinlər kimdir? Bu varlıqlar Adəmdən evvel yaranmışlar, onlar nəhəng olmalarına baxmayaraq, insana tabedirlər. Müselmanlar hesab edir ki, bütün məkanlar cinlərlə doludur, onlar göze görünmür və hər yerde mövcuddurlar.

Cin deyir: "Allaha və onun peygəmberi Süleymanına salam olsun!". Baliqçi cindən soruşur ki, o niye coxdan vəfat etmiş Süleymanın adını çəkir, indi Allahın peygəmberi Məhəmməddir. Bir də onun nə üçün səhənge salındığını xəber alır. O, cavab verir ki, Süleymanın eleyhine çıxmış cinlərdən biridir, Süleyman isə buna görə onu səhənge salmış, möhür vuraraq dənizin dibinə atmışdır. Dörd yüz il keçir və cin dünyanın bütün qızılınlı onu azad eden şəxse verəcəyinə and içir. Amma azadlıq gəlib çıxmır. Növbəti andi onu azad edəcək şəxse heyvanların və quşların dilini öyrədeceyi barədə olur. Əşrər örür, vədlər çıxalıdır. Nəhayət o, xilaskarını oldıracəyinə dair and içir. "Andi yerinə yetirməyin vaxtı geldi. Ölümə hazırlaş, mənim xilaskarım!". Bu qəzəb qəribə şəkildə cini insana bənzədir, özü de cazibədar insana.

Qorxuya düşmüş baliqçi Özünü elə aparıır ki, guya nağıla inanmır və soruşur: "sen başı səmaya, ayqaları yerə toxunan canlı bu qədər kiçik ölçülü qaba necə siğışmışsan?"

Cin cavab verir: "Inamsız insan! İndi əmin olarsan". O, kiçilir və səhəngin içində gizlənir, baliqçi isə səhəngin ağızını bağlayır

nim dəyişikliklər barədə qeyd etməyimin səbəbi Qallan tərəfindən nəşr edilən ilk mətnin olduqca sade olmasıdır ve görünür bu, dənə cəlbədicidir, oxucunu yormur. Kapitan Bertonun da qeyd etdiyi kimi, birinci mətn olmasayıdə sonrakı variantların yaranması da mümkün olmayıacaqdır.

Qallan ilk cildi 1754-cü ilde yayımlamışdır. Kitab narahatlıq yaratısa da, XIV Lüdovikin uzaqqorən Fransasını ovsunlamağı bacarmışdır. Romantizm barədə danışan zaman daha əvvəlk dövrü nəzərdə tuturlar. Biz romantik cərəyanın öz başlanğıcını kiminse Normandiyada və ya Parisdə "Min bir gecə"ni oxuduğu zamandan götürdüyü dəyə bilərik. O, Balonun təlimatlar dünyasından qoparaq romantik azadlıq aləməne daxil olmuşdur.

Sonra fransız Lesajin hiyləgər romanının kəşfi, 1750-ci ilde Persi tərəfindən şotlantı və ingilis balladalarının neşri kimi hadisələr baş verir. 1798-ci ilde isə Marko Polonun həməyədəri xan Xubilay yuxuda görmüş Kolrichin yaradıcılığı ilə İngiltərədə romantizm dövrü başlayır. Biz burada dünyanın nə qədər qeyri-adı, hadisələrin isə necə qarşılıqlı əlaqədə olduğunu görürük.

Sonra digər tərcümələr meydana çıxıdı. Leyin tərcüməsi müsəlmanların ensiklopediyası ilə "təchiz edilmişdir". Bertonun antropoloji və ədəbsiz tərcüməsi XIV əsr leksikası ilə, arxaizm və neologizmlərlə zəngin, gözəl

nin nağılldır. O, Çinə gelen Məğribli ovsundan bəhs edir, səfərinin səbəbi sehri çiragi tapa biləcək yegane şəxsin orada yaşadığından xəbərdar olmasıdır. Qallan biza deyir ki, ovsunu münəccimdir və uluzular ona gəncin axtarış üçün Çinə getməyi hökm edir. Möhtəşəm yaradıcı olan De Kuinsi bunu tamam başqa tərzde xatırlayı. Onun versiyasına görə ovsunu qulağını yere dayayıb insanların saysız-hesabsız addım səslerini eşidir. Bu addımlar arasında o, çiragi axtarıp tapacaq oğlanın addım səslerini müəyyən edəcəkdir. De Kuinsi deyir ki, bu onu dünyanın uyğunluqla, sehri güzgülərlə dolu olması, kiçik hadisələrin özündə böyük işarələr gəzdirməsi düşüncəsinə getirdi. Məğribli ovsunun qulağını torpağa dayaaraq Ələddinin addımlarını müəyyən etməsi heç bir mətnədə yoxdur. De Kuinsinin da nişdigi bu fikir uyduymadır. "Min bir gecə"nin əbədi yolu davam edir. De Kuinsi XIX əsrin əvvəli və ya XVIII əsrin sonunu özünəməxsus şəkildə yada salır. "Geceler" davamlı olaraq yeni tərcüməcılər meydana çıxarırlar, hər bir tərcüməci isə öz variantını ortaya qoyur. Biz "Min bir gecə" adı altında çox sayıda kitab baredə danişən bilerik. Bunlara Qallan və Madrüsün fransız dilində olan iki kitabını, Berton, Leyin və Peynin müəllifliyi ilə ingilis dilində üç kitabını, Henning, Littman və Vaylemin alman dilində qələmə aldıqları üç kitabı, Kansinos Assensin müəllifliyi ilə ispan di-

# Min bir gecə

## "Yeddi gecə" kitabından

və cini hədələyir.

Tarix davam edir, indi isə qəhrəman baliqçi yox, padşah, sonra Qara adaların hökmədir, yekunda isə "Min bir gecə" üçün xarakterik olan hadisə baş verir - süjet xətəri əlaqələnir. Burada çin kürelərini və ya rus "matroşka"larını xatırlamaq olar. "Don Kişot"da biz buna bənzər hadisəyə rast gelirik, amma "Min bir gecə"deki səviyyədə deyil. Bundan başqa, bütün əsər size məlum olan əsas hadisənin çərçivəsinə siğışır. Bu, avravi xəyanət edən, xəyanətdən qaçmaq üçün hər gecə yeni qadına sahib olmaq, ertəsi səhər isə onu öldürmək qərarına gələn sultanın hekayəsidir. Bu vəziyyət Şəhrizad sultanı yekunlaşmayan hekayələrə dayandırıraq digərlərin xilas etmək qərarına gələnə qədər davam edir. Min bir gecə bu cür keçir və bir gün o, sultana oğlunu göstərir.

Hekayə içində hekaya yüngül başgicelənme ilə müşayiət olunan qəribə sonsuzluq hissini yaradır. Çok sonralar yazan müəlliflər də buna bənzər effektlər əldə ediblər. Luis Kerrolun "Alisa" və ya yuxu daxilində yuxunun çıxalararaq şaxələndiyi "Silvi və Bruno" romanı bu qəbildəndir.

Yuxuların mövzusu "Min bir gecə"də sevilənlərdən biridir. Məsələn, iki yuxugörenin əsərəngiz hekayəsi. Hansısa Qahirə sakını bir dəfə yuxuda ona İsfahanə gedərək xəzinə tapmağı emr edən səs eşidir. O, uzun və təhlükeli səyahətə çıxır, İsfahanda yorğun halda dincəlmək üçün məscidin həyətində əyələşir. Onun heç ağılna da gəlməzdi ki, oğuların arasına düşüb. Onları hamisini nəzarət altına götürürər və qazı onu bu səhəre getirən sebəbin ne olduğunu suruşur. Misiqli dənisişir. Qazı var gücü ilə qəhəqəhə çəkib deyir: "Ay düşüncəsiz sadələvh! Mən üç dəfə yuxuda Qahirədə bağlına qum saatı, bulaq və encir ağıçı olan ev görmüşəm, bulaqın yanlığında isə xəzinə basdırılıb. Mən bu yalana birçə dəfə de inanmadım. Bu pulu götür, get, bir də İsfahanə gəlmə. O, Qahirəyə geri qaydırı: qazının yuxusunda o, öz evini tanımışdı. O, bulaqın yanlığında qazmağa başlayır və xəzinəni tapır".

"Min bir gecə"də Qərbin əks-sədəsi eşidilir. Bir burada Odisseyin macərası ilə rastlaşırıq, amma Odissey Dənizçi-Sindibad adlanır. Bəzi macəralar olduqca oxşardır. "Min bir gecə" nəsillərin əməyi nəticəsində ərsəyə gəlmüşdür, bu insanlar bitib-tükənməyən, bir çox dəyişikliklərə məruz qalan kitabı bize miras qoymuş xeyirxahlarımızdır. Mə-



lkdən məhrum olmayan, amma bəzən oxunuş üçün çətin hesab edilən ingilis dilində qələmə alınmışdır. Sonra doktor Mardryusun hər bir mənada azad versiyası və Littmanın alman dilinə orijinali hərbəhərf qorusa da, cazibədən məhrum tərcüməsi peyda olur. İndi xoşbəxtlikdən bizdə, mənim müəllimim Rafaela Kansinos-Assensin yaratdığı ispan variantı da var. Kitab Meksikada çap edilib, yəqin ki, bu tərcümə ən yaxşıdır, cüñki burada həm də çox sayılı şəhərlərə mövcuddur.

"Min bir gecə"nin en məşhur nağılı orijinal variantlarda təpilənmişdir. Bu, "Ələddin və sehri çirag"dır. Nağıl Qallanın toplusundan var, Berton isə onu ugursuzcasına əreb və fars matnlarında xatarıb. O, Qallanın nağılı saxlılaşdırıldıqdan şübhələnirdi. "Saxtalasdırmaq" sözü mənə ədalətsiz və qəddar təsiri bağışlayır. Qallanın da gecə nağılcıları kim nağıl quraşdırmaq hüququ vardı. Onun bu qədər nağıl tərcümə edərən özünün de nağıl yaratmaq istəyini və bu istəyi həyata keçirdiyini ehtimal edə bilmerikmi?

Hekayə Qallanın nağılı ilə yekunlaşdır. De Kuinsi (Tomas de Kuinsi - 1785-1859, ingilis yazılışı - X.N.) öz tərcüməyi-halında yazar ki, onun üçün "Min bir gecə"de bi nağıl digərlərindən daha üstündür, bu da Ələddi-

lində nəşr edilmiş kitabı misal göstərə bilərik. Bütün bu kitablar fərqlidir, cüñki "Min bir gecə" şaxələnir və yenidən doğulur. Möhtəşəm Stivensonun möhtəşəm "Yeni min bir gecə"ndə libasını dəyişərək vəzirin müşayiəti ilə şəhəri gözdən keçirən və müxtəlif macəralarla rastlaşan şahzadə mövzusunu yenidən yaranır. Bohemiyadan olan Florizel adlı şahzadə və onun Londonda birlikdə seyahət etdiyi yol yoldaşı polkovnik Ceraldini Stivensonun tapıntısidir. Amma bu, həqiqi London deyil, cüñki o, Bağdada bənzəyir, amma həqiqi Bağdada deyil, "Min bir gecə"den tanıdığımız Bağdadır.

Əsərləri bizi xoşbəxt edən daha bir müellif var, bu, Stivensonun varisi Cester-ton. Əger Cester-ton Stivensonu oxumasayıd, Braun atanın və Cümə axşamı adlanan şəxsin macəralarının baş verdiyi fantastik London mövjud olmazdı. Stivenson isə "Min bir gecə"ni oxumasayıd, "Yeni min bir gecə"ni yazmadı. Bu kitab o qədər nehengdir ki, onu oxumaq ehtiyac yoxdur, o, bizim hafizəmizə həkk olunub və bugünkü dünənin bir hissəsi kimi peyda olur.